



## SEVGİ SİZİN DNT-NİZDƏDİR BİZ ONU NECƏ GÖSTƏRMƏK LAZIM OLDUĞUNU BİLİRİK

### PREMIAL VISA KART SAHİBLƏRİNƏ TƏKLİFLƏR

I am

I am – dən Visa Gold kart sahiblərinə 10% endirim!

Ətraflı 

FLO

Visa Gold kartları ilə FLO mağazalarında 5% qənaət edin!

Ətraflı 

**PYLONES**  
créateur d'objets à Paris


Pylones mağazasında Visa Gold kartı ilə ödəniş edin və 10% endirim qazanın!

Ətraflı 

**Dell'oro**  
STYL IN QUALITY

Dinamik inkişaf edən mebel mağazası Dell'oro Visa Gold kart sahiblərinə 10% endirim təqdim edir!

Ətraflı 



**VISA** olmaq  
istədiyiniz hər yerdə



Mobil əlavə  
**Visa Explore**

BÜTÜN TƏKLİFLƏR VƏ İMTİAZLAR SİZİN  
SMARTFONUNUZDA

İndi yükləyin:



Programın telefonla  
dəstəyi

**+38 (044) 499 39 75**  
**0 800 305 79 75**

"Visa İnternəşnl Servis Assosieyşn" (Visa International Service Association) (ABŞ) banka Visa ödəmə kartını emitasiya etmək imkanını təqdim edir. Emitent-banklar Visa kartının buraxılması üzrə limitlər müəyyən etmək hüququna malikdirlər. Buraxılma şərtləri haqqında məlumat və Visa ödəmə kartına xidmət üzrə məlumatla bağlı banka müraciət edin.

Təqdim edilən təqdimatda premial Visa kartları (Visa Gold, Visa Platinum, Visa Infinite) üzrə xüsusi təkliflər digər şərtlərlə müəyyən edilmədiyi halda 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək qüvvədədir. Kataloqda nümayiş edilən Visa premial kartları üzrə xüsusi təkliflər 1 Yanvar 2019-cu il tarixdən 31 Dekabr 2019-cu il tarixədək (təklifin bilavasitə təsvirində başqa cəhətlər qeyd edilmədikdə) qüvvədədir. Təkliflər məhduddur və digər xüsusi təklif, reklam aksiyası və endirimlərlə yanaşı istifadə edilə bilməz. Xüsusi təklif yalnız mövcud qanunvericiliklə məhdudlaşdırıldıqda, yaxud qadağa edildikdə etibarsız hesab edilir. Həmin xüsusi təkliflər digər mallara dəyişdirilmir və onların pul ekvivalenti ilə əvəzlənmir. Bütün vergi və rüsumlar Visa mükafat kart sahibləri tərəfindən müstəqil şəkildə hesablanır və ödənilir. Təşkilatçı xəbərdarlıq etmədən xüsusi təkliflərin hər hansı biri, yaxud hamısını dəyişmək, yaxud ləğv etmək hüququnu özündə saxlayır. Xüsusi təkliflər haqqında öhdəliklərin yerinə yetirilməsi üzrə məsuliyyət təklifi irəli sürən ticari-xidməti müəssisənin üzərinə düşür. Programın təşkilatçısı Frazex şirkətidir. Təşkilatçının xüsusi təkliflərin göstərilməsi ilə bağlı bütün qərarları yekun qüvvəyə malik olacaq və bütün premial Visa kart sahiblərinə şamil ediləcək. "Visa International Service Association" (ABŞ) banklara Visa ödəmə kartları buraxmaq imkanı verir. Emitent banklar Visa kartlarının buraxılışına məhdudiyətlər qoya bilərlər. Visa ödəmə kartlarının buraxılması və xidmət edilməsi haqqında məlumat əldə etmək üçün banklara müraciət edin.